

Bəsirə Əzzizəliyeva¹

ORTA ƏSRLƏR URDU ƏDƏBİYYATININ ƏSAS MƏRHƏLƏ VƏ XÜSUSİYYƏTLƏRİ

Orta əsrlər urdu ədəbiyyatının görkəmli nümayəndələri fars və farsdilli ədəbiyyat ilə yaxından tanış olduqları üçün bütünlükde ədəbiyyatın asas sahisi olan poeziya sözügedən təsir kontekstində inkişaf edirdi. Klassik urdu poeziyasının forma və şəkilləri, ölçü və vazn sistemi, bədiyi təsvir və ifadə vasitələri farsdilli nəzərin xüsusiyyətləri çərçivəsində olduğunu kimi, urdu dilində yaranan ədəbiyyatda həmin cəhətləri mənimsinmişdir. "Beləliklə, urdu poeziyası fars poeziyasının yerdə dildə və yeni quruluşda davam etdi. Urdu şairləri hər zaman fars şairlərinə öz səfəfləri və ustadları kimi baxırdılar. Həm vaxt İran və Hindistanda mövcud olan fars poeziyasının məruz qaldığı dəyişikliklər sonrakı urdu şairlərinin mövzu işlubalarında özünü aydın şəkildə aks etdirirdi. Sənətkarlığın rəssamlıq, memarlıq və musiqi kimi digər sahələrində də həm və fars motivlərinin qismən sintezi ehtiva olunmuşdur; poeziyada fars dahiylə üstünlüyü öz əllərində saxlanılmışdır" (5, 14). Bütün bunlara baxmayaq, urdu dili və xalq ədəbiyyatından gələn motivlər poeziyada öz yeriñ mühafizə etmə çalışırdı. Urdu tədqiqtaclarının söylədiyi kimi, "natiqa etibarla, poeziyamız öz karyerasının en başlangıcını məhdudiyyət və sünüliklə korlanmasına" (5, 14) baxmayaq, ədəbiyyatda inkişaf davam edirdi.

Orta əsr urdu poeziyasının asas formalı qəzəl, qasida və mərsiyyə hesab olunurdu. Qəzəl adəbiyyatın müşhur çox geniş yayılmış forması idi. Qasida jannزادənganlar mühitində şöhrət qazanmış və asasən, saray həyatı ilə bağlı olmuşdur. Mərsiyyə isə matəm və qışmən dini şeirlərin silsiləsinə aid edilir, Dehlinin tənzəzzülündən sonra Lakhnau şəhərinin şəhəristanlığının qısamüddəli çıxşlanması ilə əlaqələndirilir. Qəzəl janrunun Şərqi adəbiyyatında geniş yayılmışdır. Tarixi ənənələrindən bəhs edən Hitti yazırı: "Əməvilərin dünyaya integrasiya olunması ilə şərab, mahni və poeziyalahələri ilə köhnə əlaqələr yenidən quruldu. İlk dəfə olaraq eşq şairi Ərabistanda tam təzahürünü ortaya qoyur. Bir qəisləndən öncəki sairlər uzun parçalarını (qasidələri) aşiqana seir xarakterli bir neçə beytlə əvəz etslər də, heç birinin seirindən (qazəldə) ixtisaslaşdığı söylənilə bilinməzdii. Ilkin qasidələrin bu eşq müqəddiməsindən (nəsib) ərəb lirikası fəmüggənliyinən təsiri altında və onların nüümənəsindən sonra varındı" (4, 250).

Urdu tədqiqatçısı Muhammad Sadiq qəzalın Şərq, eləcə də, urdu poeziyasında geniş yayılmasının səbabını şəkildə ifadə edir: "Qəzalə xas və onu bütün dünyada şeirdən eyni anda ayıran xüsusiyyəti – onun parçalanma bilməsi. Qəzalədə ardıcıl izah və ya mövzü predmeti yoxdur. Har sətir öz-özündə - müstəqil bir vahid olaraq dayanır. Bu, əlaqə kəsilmiş və tez-tez ziddiyətli düşünca və hissələrin bir parçasıdır və oxucu bir növ emosional təbədülətlərlə bir sıtdır. digər sətir keçir. Biz təzə doğulmış kimiyik və bu qaribəliyi hiss etmirik; lakin xaricilər üçün qəzalə alışmaq asan deyil. Yalnız uzun və tanışlıqlı onları qəzalələ tanış edəcəkdir. Sahib olduğu yeganə birlilik - ahəng və qafiyənin ona verdiyi bərabərlikləndir. Qəzalın tanınmış bir başqa xüsusiyyəti da qafiyə ilə yanaşı, rədəfin istifadəsidir. Şübhəsiz ki, birincisi qulaq xəşşaslaşdırır, lakin səsədəki bu heyranlıq bəzən mənə bahasına qazanılır. Bununla birləşdə, musiqi dayarı mübahisəsizdir. Başqa şəkildə arzuolunmazdır.

Keçmişdə qəzəlin populyarlığının səbəblərindən biri aşağıda şeir marağı xaricində, içindəki mövzü predmetini olmamasında idi. Daha böyük və ya daha yüksək mövzulara sahib olanların əllərində başqa formalar hazır idi. Qəzəl ustadlarından hərtələri olmaqla tələb olunmurdur. Poeziyaya meylli olan hər kəs hissələrini işlə sövq edə bilər" (5, 19-20).

Urdu tədqiqatçlarının ümumi fikirlərinə əsasən, orta əsr urdu poeziyasında orijinallıq problemi var, cümlə bədiiyi etibarla fars və farsdilli ədəbiyyatın təsir dairəsindədir. "Nəticə etibarla, orta əsr poeziyamızda, xüsusi qazal heç bir yerli çalar yoxdur. Orta əsr urdu poeziyasının mövzularının hamisi fars poeziyasından götürülmüş mövzulardır. Urdu qazalının böyük bir hissəsini müzey eksponatına çevirən amil poeziyanın "vacib şərti" olan bu xüsusi qeydi olmamasıdır" (5, 15-16). Buna görə də, urdu poeziyasında yerli çalarların olmadığı üçün bu poeziyanın daha kasad olma fikri formalasılmışdır. "Bu fikrin qazalın bütünlükdə tənqid olunması kimi başa düşülməməsi üçün qeyd etmək lazımdır qazollar demək olar ki, bütövlükde eşqdan bəhs edir və gördüyüümüz kimi, dünyada an çox mahdudlaşdırılan formadır. Xarakterinə görə seçilmiş və yiğicəmdir və qazaldə obrzlılıqdan yalnız müqayisə və ziddiyət məqsədləri üçün istifadə oluna bilər" (5, 16).

Qəzəl janrında yazılmış əsərlərdə fars poeziyasından daha çox tanış olduqları tabii obyektlərdən, gecələr ziyan məclisləri, sahralardan (könülsüz aşıqların gəzməsi vəlaqılı), səma cismimləri və orta əsərlərdəki döyük stilslərləndən bəzədilmişdir. Sevgilinin bədəninin rəflisi hüssələri üçün müəyyən bənzətmələr vardır: hündür və dik boyuna gərə sərv və şümşəyi; üzünə görə laş, gül, ay, günəş, gözlərinə gərə nərgiz, badam, maral, görünüşüne gərə, kəhrəba, müşk, sünbül, gələcək, zəncir, ilmə, ilanlar, kirpiklər üçün ox və qılınc, qaşları üçün yay, dişləri üçün inci, dodaqları üçün qızılqılı yarpaq, ağız üçün gül gönçəsi kimi ifadələr işlədiilmişdir.

Bununla bel, urdu poeziyasına məxsus qəzəllərdə hind mödəniyyətinə aid, fars və farsdilli ədəbiyyatın olmayan orijinal cəhətlər də müsəhidi olunmazdadır. O baxımdan, orta əsrlər urdu poeziyası Şərqi ədəbiyyatının parçası olaraq həmin geniş kontekstsüdə müxtəlif miliət ədəbiyyatlardan gələn xüsusiyyətləri birləşdirən sintez əsəri kimi görülməkdədir. Urdu ədəbiyyatının görkəmli nümayandalarından Mir Həsənin "Məsnəvi-Sihr-ul-Bayan" şəhəni mövzul məzmununu baxımdan yeri olmuşda, urdu dilinin obrazlılığı ilə շəhənləşdirilmişdir. Şairin mərsiyələrindəki Amanzərsi Hindistannın təbii gusələri ilə arəb tarixindəki hadisələrin vəhdətindən istifadə olunaraq yaradılmışdır.

Urdu şairlerinin diğer maşhur simalarından Mir Tağı məsnəvilərində ailə hayatı və ov macəralarından bahs edən verdi və milli cəlallara üstünlük vermişdir. Nazir Əkberabadi orta əsrlər urdu poeziyasında onun milli və yerli cəhət

daşıyan şairlərdən hesab olunmaqdadır: "Digər şairlərdə təsadüfən rast gəlinən məqamlar onun yaradıcılığının təməlini təşkil edir" (5, 16).

Ədəbiyyatda orijinallığa mühüm əhəmiyyət verən urdu tədqiqatçılardan daim bu məsələni diqqətdə saxlamışlar. Nizami Əruzi yazar: "... Şair ömrünün ən yaxşı çağında olmadığı müddətə bu dərəcəyə çata bilməz... O, qədim poeziyadan 200000 bəyti yaddaşına köçürür... və bəytlərin işlənmə qaydaları və növləri onun təbəbitində yer tapana qədar davamlı olaraq böyük söz ustadlarının divanlarını oxuyur və xatırlayırlar... Bu minvalla onun üslubu inkişaf edir və onun dahiliyi zirvəyə qalxır" (2, 35-36).

Yardıçılığının mümümü şəhəriyyat kəsb edən və obraxlılığı, bədii təsvir və ifadə vasitələriylə zəngin şairlərdən biri da XIV əsirin ikinci yarısında yəzib-yaradan Şərafuddin Ramidir. Şairin "Anis-ül-Üşşaq" əsəri urdu poeziyasının parlaq nümunələrindən biridir. Əsərdə şair "seviliş şəxsin fərqli xüsusiyyətlərini təsvir edərkən istifadə olunan benzətmələrin inçiklərindən yazar. Sira ilə saç, alın, qas, göz, kırpik, üz, allı dodaqlar və yanaqlar, dəha çox və ya gözəllik nöqtəsi, dodaqlar, dişlər, ağız, çənə, boyun, qoyun, qol, barmaqlar, fiqu, bel və ayaqları təsvir edən əsər on doqquz fasiləndən ibarətdir. Əsər zəngin nümunələni ilə təsvir edilmişdir" (1, 83).

Qeyd olunduğu kimi, orta öşter urdu adabıyyatında qazəl janrı aparıcı mövqedə idi. Bu janının maşhurluğu və sistematsızlığı tədricən fəlsəfə, etika və sufişmın də onun məzmununa daxil olmasına imkan vermişdir. Urdu şairlərinin böyük bir qismi qazəl müəllifi olduqları üçün öz dini-mənəvi və fəlsəfi fikirlərini də həmin janının vasitəsilə ifadə edirdilər. Qazəldə mövzu birləşiyox idi, onun har bir sətri özü bə ifadə vahidi kimi çıxış edir, ondan əvvəl və ya sonra gələn sətirlərlə əlaqələr qurulmurdu, şeirda sevgi duyuguları tərənnüm olduğu kimi şairin kainat və ya insan davranışları haqqındaki görüşləri də yer ala bildir. Bununla belə, sevgi və eşq qazəlin aparıcı mövzusunu kimi çıxış edirdi. Sevgili bir sonarlıdır (büt), aşıq tabii olaraq sonərin qarşısında səcəd edən, məsciddən üz döndərən, məbədi tez-tez ziyarət edən, ilahiyyatçılara qarşı çıxan, müqaddəs ip taxan, bir sözlə, özünü kafir hesab edən bir bütperəst olur. Sevgili urdu poeziyasında insan gözəlliyyinin yüksək təzahürü kimi təqdim olunur, o yüksək tərifə layiq parlardır, bir fiqu kimi səciyyələndirilir. Sevgilinin gözəlliyyinin yaratdığı heyrənlilik hissini ifadə etmək üçün şairlər onu təbiətdə on gözəl olan her şeylə müqayisə edir, hətta daha üstün olduğunu qeyd edirdilər.

Urdu şairlerinden Mir yazdı

Ayın üzü çok parlaq olduğu bir zamana

Əgər tək bir gecəlik azacıq bir həzarlıvi varsa, onda nə olur?

Musk ve sünbüll onum telleri ile müjaveza oluna bilmə

Bunlar sairlerin iyidurmalarından basقا bir sev davıl (5, 2).

Digar görkemli şair Cigarrın gazellerinde de sevili yüksek şekilde değerlendirilmiştir.

Diger gorkemli şan Cıqarın qızılçılığında
Lala ya qızılıgıl sanınlı müqavisa oluna bilmə

Bunlar natamam metaforalardan basqa bir sev dev-

Bağ öz baharının əzəməti ilə fəxt edirdi.

O bağa daxil oldu və onun bütün sanı tutuldu (5, 3).

Xeyr, tabiatın gözelliği sevgilinin gözelliğinin aksinden başqa bir şey devil. Onun mövcudluğu tabiatın gözelliğinin gözelliğidir və onun gedisiñin məyusədıcı bir tasiri var, bu qədər cəzibədar olan orta yaşı aşiq o getdikdən sonra soluq Salır üçün o, gözəl olan hər sevin sülalanın markazıdır; onun cəzibəsi asılı-dasır və hər sevi öz işığı ilə doldurur.

Sevgi mövzulu qazılarda markazi fiqlar olan aşiq va sevgili ilə yanaşı, bir neçə digər obraz da var. Məsələn, şeytanı xarakter kimi təqdim olunan elçi (paigam-bar). O, sevgiliyə aşiq olur və bu səbabdan aşiq ondan şübhələnməkdən qaçırır. Onun rolü çətindir, cəsarətlə bərabər, nəzakat və incəlik tələb edir, o, təkəc aşiqin mesaj və məktublarını daşınmamalı, həm də onun səbabını etiraf etməlidir. Qazalda o, aşiqin qazabının əvvəlcədən tayin olunmuş qurbanıdır və adətən onun tərəfindən öldürülür. Digər obrazlar arasında aşiq verdilər məsləhətlərinə məhəl qoyulmayı, sevgilini cəzabasına soyuq, hissiz və bigənə olan naşikür məsləhəti (nəsih): aşiqin bütün arzularını, şübhələrini və qorxularını danışdıqda sirdəs (rəddan); damırı isti-isti döyən — aşiq üçün müükəmməl antitəz və qazalda indiya qədar on kubuslu davranılmış xarakter olan uğurlu, amma qızrızkar rəqib (rəqib); qısqanlıqla sevgilinin qapısının müdaxiləsindən qoruyan və onlarla necə məşğul olunması ilə bağlı ümumi bir tüslibə malik zəhmli hambal (darban) vardır.

Urdu poeziyasında geniş yayılmış ikinci janr qasida idi. Hamilton Alexander Rosskeen Gibb klassik dövəqasıdaları haqqında yazar: "Qasidənin son məqsədi özünü tarifləmək, şairin qabiləsinin mədhiyyəsi, rəqib qruplara və yaxşılırlarla yönəlməsi, satırınsın ifadəsidir. Lakin on yüksək nöqtəyə çatmadan avval, şair ərab hayatının müxtəlif aspektlərinə dair bir sira ilkin mövzularla diniyləşdirilər arasında olverişli bir emosional reaksiya mühiti yaratmağa çalışır. Bütün üçün bunların on geribəsi, texniki cəhdəndən nəsib adlandırılınan ənənəvi bir acılıdır.

İlk satırlarında şairin bir və ya iki yoldaşı ilə davət etmemiş olunur. Yol onu keçmiş və ya qalıqları hələ də
görünən bir dost qəbiləsinin yerləşdiyi yerdə aparır. O, yoldaşına bir anlıq dayanmasına görə yalvarır və illər əvvəl həyatının
ən xoşbəxt günlərini burada, sevgilisi ilə keçirdiyini kədərlər xatırlayır. İndi səssiz gəzib-dolaşan hayat onları ayırmadı” (15).
Qəsida janrınnın lirik çərçivədə qalmadığı, dövrün, içtimai hayatın, insanlıq tarixinin təsvirinə də yer verərək epik
sociyyəe dasidığı üçün Gibb onu hörmətə layid bir janr kimi qiymətləndirərək yazdırı: “Şair sevgilisindən son ayrılmış
təsvir etdiyindən sonra dəvəsinin və ya atının zərif nöqtələrini və ya o sehnəsinə təsvir etmək üçün fürsətdən istifadə edir.
Bundan sonra onxulara qəbile hayatının bir sira idealiza edilmiş portretlərini, cəvqun və ya tufan sehnələrini açır; o, ölü
casarətini və ya qəbiləsinin şəraflı əməllərini, rəqiblərinin və ya düşmənlərinin rüsvayığını eks etdirir; öz himayəcisi

¹⁴ Filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu. besi.azizli@gmail.com

taşınmamıştır ve onun sahavatını tasvir eder; şad bir ruhda doyus ve ya uğurlu başını tasvir eder" (3, 16, 18).

Urdu әdəbiyyatında qəsidiə fars və farsdilli poeziyanın ənənələrini daşıyır. Suni tasvirler bəzən mədhiyyəyə dəqiqir çoxandır. "Qəsidiə bəzən təqdimçilər tərəfindən şairin manevi təməzzülünün əlaməti, həmcinin havadar kimi qiymətləndirilir. Onlar deyirdilər ki, bu, şairi miskin yaltağə çevirmiş və onun himayədarına əhəmiyyətli haqqında tamamilə yanlış təsəvvür yaratmışdır" (5, 40).

Orta əsrlər urdu poeziyasında masnavıların də özünəməxsus yeri olmuşdur. Dəkkənə ərazisində geniş yayılmış masnavının ən məşhur nümunələrindən biri kimi Nusratiñ "Ali Nama" əsərini göstərmək mümkündür. Mir Hasan, Mir Asar və Daya Shankar Kaul Nasim də şimalda sözügedən janra dəyərləri töhfələr vermişlər.

Mərsiyyə janrnna isə daha çox Lakhnau şəhərində yazılı-yaradın şairlərin yaradıcılığında tasadiif olunur. "Mərsiyyənin xüsusi forması olan elegiya (Kərbəla faciasının görə ağ) Lakhnau'da meydana geldi və inkişaf etdi. Onlar muncuq iplörənən banzayırlardır, şairlər bütün gücünə bir epizodda bir dəfə tükəndirir, mövzunu ümumiyyyətlə nazara almırlardır. Onların əksəriyyəti ucuz sentimental təssərrüatlarla bağlı idil..." (5, 40).

Orta əsrlər urdu poeziyasındaki satıralar da farsdilli şeir ənənələrini daşıyır və əksəriyyətində kobud və vulqar tendensiyası ön planda idi. Şairlərdən Saudanın satıraları daha yüksək qiymətləndirilmişdir.

Orta əsr urdu şeirin konvensional xarakter daşıyır, həyat yazıldıq dövrə yaşandığı kimi deyil, tasvir olunduğu kimi ifadə edilir. Böyük bir qism urdu tədqiqatçıları da həmin dövrü fars və farsdilli poeziyanın güclü təsiri altında ədəbiyyat kimi qiymətləndirirlər. Lakin istisna hallar da mövcud idi, bu baxımdan həmin cəhət də arasdırmaqların diqqətindən kənardan qalmamışdır. "Urdu dilində orta əsr poeziyasının əksəriyyəti ənənəvi olsa da, bu tamamilə belə deyil. Güclü hissələri və inancları, həyata özünəməxsus baxışı olan bir insani nəzərəalsaq, onun içindeki tabiatın səsini sünəlik və konvensiya ilə tamamilə böğməq mümkün olmaz. Biz bütün əhəmiyyətli şairlərdən kifayət qədər məlumatlanırıq. Bu orta əsr urdu poeziyasının yüksək məqamlarıdır və biz bu orijinal kəlamları bu gün üçün dayarlıdır" (5, 42).

Orta əsrlər urdu ədəbiyyatunda bəhs edərkən təzkirələr də diqqət yetirmək lazımdır. Uzun müddət fars dilində yaranmış təzkirələr öz aktuallığını itirincə urdu dilində də təzkirələr yazılmaya başlanılmışdır. Əvvəlki dövrlər təzkirələrində, əsasən, şairlər haqqında qeydlər təqdim edilirdi. Sonralar yaranan təzkirələr isə urdu dilinin tarixi və xüsusiyyətləri ilə bağlı mütəzakirələr də aparılır, eyni zamanda, yalnız dənəcək mərhələlərdə yaşayan şairlər deyil, müasir nazimlər və onlar haqqında geniş məlumatlar da özüne yer tapıdır. Bu baxımdan da, urdu ədəbiyyatında inkişaf təxli yüksək məqamlarıdır.

XVI əsrin sonlarından XVIII əsrin ilk otuz ili də daxil olmaqla urdu ədəbiyyatında Dəkkani ədəbiyyatı ön plana keçir ki, o da milli dildə yaranması və yerli, özünəməxsus keyfiyyətlərə malik olması ilə diqqəti cəlb edirdi. Qolkonda və Bijapurda formalasən sözügedən ədəbiyyatın urdu ədəbiyyatı tarixində önemli yeri olmuşdur. Kamal Xan Rustumi və Nusrati bəy məktəbinin görkəmləri nümayəndələri idirlər.

Kamal Xan Rustumi 1649-cu ildə tamamladığı "Khavar Nama" əsəri ilə məşhur olmuşdur. Lakin məsnəvi orijinal əsər deyildi, o fars şairi İbn Husamın 1470-ci ildə yazdığı eyni adlı əsəri əsasında yazılmışdır. Nusrati isə "Gülşəni-işq", "Ali Nama" kimi məsnəviləri, qızıl və qasidələri ilə tanınmışdır.

Muhammad Quli Qutb Şah, Vajhi, Xəvvasi, İbn Nişati kimi lirik şairlərin də orta əsrlər urdu ədəbiyyatında əhəmiyyətli xidmətləri olmuşdur.

XVII əsr urdu ədəbiyyatında Veli Dəkkənin xüsusi rolü vardır. Şərqiə şöhrət tapan şair şeirlərində birində yazıldı:

Veli İran və Mavəratünnəhrdə maşhurdur,
Baxmayaraq ki, o Dəkkənin şairidir (5, 64).

Veli Dəkkəni şairləri arasında sənətkarlığı ilə də seçildiyini qeyd edirdi:
Dəkkənidən çox şair şeir yazılmışdır,

Lakin onlardan heç biri mənim torzimdək tek misradan yaza bilmədi (5, 64).
Mərsiyyə janrnnda əsərləri ilə müsəlman Şərqində şöhrət qazandığını dili gətirmək üçün Veli yazar;

Həşim Əli, dostlarım mənə bir xəbər gatırıldır ki,
Mərsiyyələrim artıq Dəkkəna yetişib, indi onların yolu Kərbəlayadır (5, 65).

Göründüyü kimi, orta əsrlər urdu ədəbiyyatı, əsasən, poeziyadan ibarət idi. Urdu poeziyası fars və farsdilli ədəbiyyatın ənənələrini davam etdirir, eyni zamanda, fərqli bölgələrdə formalasən yerli və milli dəyərlərin önsə çəkilməsi tendensiyası da müşahidə olunurdu.

Ədəbiyyat

1. Browne E.G. A Literature History of Persia, vol. II.
2. Daudpota Umar Muhammed. The Influence of Arabic Poetry on the Development of Persian Poetry. Bombay, 1934.
3. Gibb Sir Hamilton. Arabic Literature. Second revised edition. Oxford, 1963.
4. Hitti Philip K. History of the Arabs. London 1956.
5. Sadiq Muhanmad. A History of Urdu Literature. Karachi, Oxford University Press, 1985.

Açar sözlər: klassik urdu poeziyası, qızıl, urdu dili, Veli Dekkani

Ключевые слова: классической поэзии урду, газель, язык урду, Вели Даккани

Key words: classical Urdu poetry, gazell, Urdu language, Veli Dakkani

ОСНОВНЫЕ ЭТАПЫ И ОСОБЕННОСТИ СРЕДНЕВЕКОВОЙ ЛИТЕРАТУРЫ УРДУ

Резюме

Как формы и изображения классической поэзии урду, система размера и ритма, средства художественного описания и выражения находятся в пределах особенностей персоязычной поэзии, так и литература, созданная на языке урду также усвоила эти черты. Основными формами средневековой поэзии урду были газель, оды и элегии. Газель - популярная и широко распространенная форма литературы. Жанр оды получил известность среди знати и был в основном связан с жизнью дворца. Элегия представляет собой серию траурных и полурелигиозных стихов, связанных с недолгим расцветом шиитской аристократии в Лахнаве после упадка Дели. По общему мнению исследователей урду, существует проблема оригинальности средневековой поэзии урду, поскольку она находится в сфере влияния персидской и персоязычной литературы. Газель «Маснави-дж-сикхуль-Байян» Мир Хасана, одного из ярких представителей литературы урду, не является местной по тематике и содержанию, но обогащена образностью языка урду. Шарафуддин Рами, писавший во второй половине XIV века, - один из поэтов, творчество которого имело важное значение и было богато образностью, художественными описаниями и способами выражения. Произведение поэта «Анис-ул-Ушаг» - один из ярких образцов поэзии урду. Мир Хасан, Мир Асар и Даја Шанкар Каул Насим также внесли ценный вклад в жанр маснави на севере. Камал Хан Рустуми и Нурсати были видными представителями ветви Даккани в литературе урду. Вели Даккани сыграл особую роль в литературе урду XVII века.

MAIN STAGES AND FEATURES OF MEDIEVAL LITERATURE URDU

Summary

Just as the forms and images of classical Urdu poetry, the system of size and rhythm, the means of artistic description and expression are within the features of Persian poetry, so the literature created in the Urdu language also assimilated these features. The main forms of medieval Urdu poetry were gazelles, odes and elegies. Gazelle is a popular and widespread form of literature. The Ode genre gained fame among the nobility and was mainly associated with the life of the palace. The Elegy is a series of mourning and semi-religious poems associated with the brief flourishing of the Shiite aristocracy in Lucknow after the decline of Delhi. According to the general opinion of Urdu researchers, there is a problem of originality of medieval Urdu poetry, since it is in the sphere of influence of Persian and Persian-language literature. Gazelle «Masnavi-j-sir-ul-Bayan» by Mir Hasan, one of the brightest representatives of Urdu literature, is not local in subject matter and content, but is enriched with the imagery of the Urdu language. Sharafuddin Rami, who wrote in the second half of the 14th century, is one of the poets whose work was of great importance and was rich in imagery, artistic descriptions and ways of expression. The work of the poet «Anis-ul-Ushag» is one of the brightest examples of Urdu poetry. Mir Hasan, Mir Asar and Daya Shankar Kaul Nasim have also made valuable contributions to the Masnavi genre in the north. Kamal Khan Rustumi and Nusrati were prominent representatives of the Dakkani branch in Urdu literature. Veli Dakkani played a special role in 17th century Urdu literature.

RƏYÇİ: dos.E.Vəliyeva